

Allah (c.c.) insana bütün varlıqlardan fərqli olaraq daha üstün xüsusiyyətlər verib. Hər bir insan da digər varlıqlara baxdıqda özündə olan bu xüsusiyyətləri daha aydın, daha da açıq şəkildə dərk edir. Bunların ən gözəli insanın ağıllı olaraq yaradılmasıdır.

Ağıl nədir? -Ağıl doğru ilə yanlış ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidir.

Qurani-Kərimdə də Allah (c.c.) ağıldan istifadə etməyi dəfələrlə bizlərə xatırladır.

Bəs bizim ağılımız necə? Ağılımız hər bir düşüncəmizdə, xəyalımızda, sözlərimizdə, hərəkətlərimizdə və s-də bizimlə bərabər olurmu?

Hər bir insan gündəlik həyatında bir çox insanlarla qarşılaşır. Bu insanlardan bəziləri dostumuz olur. Onu özümüzlə yaxın bilirik, dərdimizi açarıq, dərmini dinləyirik və sair...

Dost nədir? -Dost, tez-tez görüşdüyün, ən çox etibar etdiyün, inandığın və eyni davranışı ondan gözlədiyün adamdır.

Qurani-Kərimə baxdığımız zaman dostluqla əlaqəli bir neçə ayələrin olduğunu görürük.

Bəs bizim dostlarımız necə? Dostlarımız güvəniləcək şəxslərdirmi? Dostlarımız səhv yolda olduğumuz zaman bizi bu yoldan uzaqlaşdırmırlarmı? –Yoxsa özləri də səhv yoldadırlar. Özümüz dostumuzun güvənini qazanmışıqmı? –Yoxsa “nə vaxtsa işim düşər” qorxusu ilə əlaqəni kəsmirik. Dostumuz bizə dərmini açanda, o dərdə çarə axtarırmı? –Yoxsa “yəqin məndən maddi kömək gözləyir deyə bunları mənə danışır” fikrinə düşürük.

Biz dostlarımızı seçərkən ağıldan istifadə edirikmi? Onunla yoldaşlıq edəndə onu təmiz süzgəcdən keçiririkmi? Gəlin uşaq vaxtımızı yada salaq! Pis uşaqlarla dostluq edəndə

Yazan redaktor

11.09.13 11:01 - axırını dəyişikliklər 11.09.13 12:37

---

valideynlərimiz onlarla dostluq etməməyimizi istəyirdilər. Çünki, onlar böyükdürlər, ağıllı insandırlar hər şeyi bizdən daha yaxşı dərk edirlər, hər şeyi bizdən daha yaxşı ayırd edirlər. Biz uşaq olduğumuz üçün əyləncəmiz ağılımıza fürsət vermirdiki onlarla dostluq etməyin düzgün olmadığını anlayaq.

Biz indi necə? -Bəli böyükdük, ağılımızla bir çox məsələni həll etdik. Yəqin ki dostluq məsələmizi də ağılla həll etmişik.

Unutmayaq! "Ağıllı dost axtarırsansa, ağılla dost seçməlisən."